

**Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının jurnalistika üzrə
qabiliyyət imtahanı mərhələsində bakalavrlara təklif olunacaq inşa mövzuları**

Hörmətli abituriyentlər! İmtahanda sizə 3 mövzu təqdim olunacaq. Siz təqdim olunmuş mövzulardan birini seçməklə inşa yazmalısınız. Təqdim olunacaq mövzular aşağıdakı mövzulardan və ya bu tipli digər mövzular içərisindən seçiləcək.

1. Müstəqilliyimiz əbədidir
2. Azərbaycanın dövlət rəmzləri
3. Mən Azərbaycan vətəndaşıyam
4. Azərbaycan mənim Vətənimdir
5. Heydər Əliyev ümummilli liderimizdir
6. Ölkəmizdə dövlət dili Azərbaycan dilidir
7. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir!” (H.Əliyev)
8. 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
9. İnternetdən istifadə sənə nə verir?
10. Hansı sənət yaxşıdır?
11. Azərbaycanın gələcəyi haqqında düşüncələrim
12. Sevdiyim fənn
13. Necə insan olmaq istərdim?
14. Mən həkim olsa idim ...
15. Mən millət vəkili olsa idim ...
16. Dostuma məktub
17. Xalqımızın milli bayramı – Novruz
18. Azərbaycanın təbiəti
19. Əsl dost necə olmalıdır?
20. Həyat özü də bir məktəbdir
21. Kitab dostumuz və məsləhətçimizdir
22. Şəxsi kitabxanam
23. Təhsil uğurlu gələcəyə aparan yoldur
24. Sevdiyim qəzet (və ya jurnal)
25. Qarabağ – musiqi beşiyimiz
26. Musiqi ruhumuzun qidasıdır
27. Sözü qüdrəti
28. Peşə seçiminin insan həyatında rolu
29. Həyatda necə uğur qazanmaq olar?
30. Cəmiyyət üçün faydalı insan necə olmalıdır?
31. Mənim istirahət günüm
32. Sevdiyim bədii əsər
33. Sevdiyim yazıçı (şair)
34. Müasir gəncliyin gündəlik qayğıları
35. Yüksək əxlaqi dəyərlər hansılardır?
36. Milli Qəhrəmanlarımız
37. Xoşbəxtliyi nədə görürəm?
38. Milli adət-ənənələrimiz
39. Müasir gəncliyin vəzifələri
40. “Torpaq, uğrunda ölən varsa, vətəndir!” (M.C.Kuntay)
41. Keçmişimiz, bu günümüz və gələcəyimiz
42. Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır
43. “Bir kərə yüksələn bayraq bir daha enməz!” (M.Ə.Rəsulzadə)
44. Mübariz İbrahimov gəncliyə örnəkdir

45. Tarixdə iz qoyan şəxsiyyətlər
46. Sevdiyim tarixi şəxsiyyət
47. Müasirlərimi necə görmək istərdim?
48. Vətənə xidmətin əhəmiyyətini nədə görürəm?
49. Şəhid abidəsi önündə
50. 20 Yanvar – xalqımızın qan yaddaşı
51. “Şəhidlər xiyabanı”nı ziyarət edərkən düşündüklərim
52. Xocalı faciəsi insanlıq əleyhinə cinayətdir
53. Qarabağla bağlı bildiklərim
54. Müəllim və şagird arasında münasibətlər necə olmalıdır?
55. Sağlam bədəndə sağlam ruh olar
56. Neftimiz sərvətimizdir
57. Gənclərin cəmiyyətdə rolunu artırmaq üçün nələrə təklif edərdim?
58. "Əkinçi" ilə başlanan milli mətbuatımız
59. Niyə jurnalist olmaq istəyirəm?
60. Gələcəyimi necə görürəm?
61. Mətbuat azadlığı nədir?
62. Tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyəti
63. Ən çox izlədiyim televiziya kanalı
64. Sevdiyim jurnalist
65. Tanınmış Azərbaycan jurnalistləri
66. Şəhid jurnalistlər
67. İzlədiyim xəbər saytları
68. Oxuduğum sonuncu əsər
69. İnformasiyanın həyatımızda rolu
70. Özümdə hansı xarakter xüsusiyyətlərini tərbiyə etmək istəyirəm?
71. Həyatımızda kitabların rolu
72. Konstitusiyamız
73. Sevdiyim idman növü
74. Namus və vicdan mövzusunda düşüncələrim
75. Valideynlə övlad arasında münasibətlər necə olmalıdır?
76. İnsan həyatında biliyin rolu
77. Müasir insan necə olmalıdır?
78. Əsl vətəndaş necə olmalıdır?
79. Mərhəmətli olmaq nə deməkdir?
80. Azad insan olmaq nə deməkdir?
81. Təbiətin həyatımızda rolu
82. Faydalı insan odur ki ...
83. Əgər prezident olsa idim ...
84. Necə bir qəzet yaratmaq istərdim?
85. Müasir televiziya kanallarında ən çox sevdiyiniz proqramlar
86. Jurnalist peşəsi və sosial məsuliyyət
87. Həqiqi jurnalist necə olmalıdır?
88. Jurnalistikanı nəyə görə “dördüncü hakimiyyət” adlandırırlar?
89. KİV və ictimai rəy
90. Müasir jurnalistikada şərəf və ləyaqətin müdafiəsi problemi
91. Şəhərimin (kəndimin) tarixi
92. Jurnalist olsam, hansı mövzularda yazacağam?
93. Əgər gənclər üçün telekanal yaratsam ...
94. Hamının oxumalı olduğu kitab
95. “Hər bir insan bütün insanlar qarşısında hamıya və hər şeyə görə məsuliyyət daşıyır.”

(F.M.Dostoyevski)

96. Yazacağım oçerkə kimi qəhrəman seçərdim?
97. Mənim ictimai mövqeyim
98. Zərərli vərdislər
99. Tolerantlıq nə deməkdir?
100. Müasir məktəbin problemləri
101. Gənclər siyasəti və KİV
102. Müasir cəmiyyətin mənəviyyəti
103. KİV-də sağlam həyat tərzinin təbliği
104. Bəşəriyyətin əsas qlobal problemləri
105. Qocalara hörmət edək, özümüz də qocalacağıq
106. Əsl ziyalı necə olmalıdır?
107. “İnsan dünyada varlı olmaq üçün yox, xoşbəxt olmaq üçün yaşayır” (F.Stendal)
108. Müasirlərim haqqında düşüncələrim
109. Uğurlu insan olmaq nə deməkdir?
110. Jurnalistin əsas keyfiyyətləri
111. Müasir dünyada jurnalistikanın rolu
112. Jurnalistin peşə etikasını necə başa düşürəm?
113. Jurnalist peşəsi məni hansı cəhətlərinə görə cəlb edir?
114. Jurnalistika mədəniyyətə necə təsir göstərir?
115. Müasir həyatımızda internetin rolu
116. İnsanlar televiziya xəbərlərinə nəyə görə baxırlar?
117. Radio və televiziya faydalı verilişlər
118. Jurnalistikada ən çox xoşladığım mövzular
119. Mətbuat azadlığını necə başa düşürəm?
120. Müasir jurnalist necə olmalıdır?
121. Sevdiyim qəhrəman
122. “Sağlığında qiymət verin insanlara...” (C.Novruz)
123. “Yurdum, yuvam, məskənim sən... Azərbaycan!” (S.Vurğun)
124. Sevimli ədəbi qəhrəmanım
125. Mənim üçrəngli bayrağım
126. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
127. Mən Vətənimin inkişafına hansı töhfəni verməyə hazırım
128. Xarici ölkədə yaşayan yaşadıma məktubumda ölkəmiz haqqında nə yazardım?
129. Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir
130. Azərbaycanın inkişafında neftin rolu
131. Azərbaycanın inkişafında qeyri-neft sektorunun rolu
132. Sevdiyim bayram
133. Sevdiyim bəstəkar
134. Doğma şəhərimi (kəndimi) gələcəkdə necə görmək istərdim?
135. Bakı Azərbaycanın paytaxtıdır
136. Əcnəbi turistə doğma Vətənimiz haqqında nə söyləyərdim?
137. Təbiəti qorumaq borcumuzdur
138. Azərbaycanın təbii sərvətləri
139. Ətraf mühitin qorunması sağlamlığın rəhnidir
140. Ana müqəddəs varlıqdır
141. Yaşlılara və uşaqlara qayğı göstərmək mənəvi borcumuzdur
142. Həyatın mənasını nədə görürəm?
143. İnsan nəyə görə qanunlara riayət etməlidir?
144. “Düzlük ən yaxşı siyasətdir” ifadəsi nə deməkdir?

145. İnsan əməlləri ilə tanınır
146. Uğura aparan yol zəhmətdən keçir
147. “Kitabi-Dədə Qorqud” yurdumuzun tarixi salnaməsidir
148. Cəmiyyətin inkişafında liderlərin rolu
149. Xalqımız sülh tərəfdarıdır
150. Çiçəklənən Azərbaycan
151. Hansı Novruz adətlərini daha çox xoşlayıram?
152. Dostu qazanmaq çətin, itirmək asandır
153. İnsanın ən qiymətli sərvəti ağıl, bilik və elmdir
154. Xeyirxahlıq nəcib insani keyfiyyətdir
155. Əsl insan hansı keyfiyyətlərə malik olmalıdır?
156. Azərbaycanın görməli yerləri
157. Ana dilimizi sevak və qoruyaq
158. Azərbaycan sərkərdələri haqqında bildiklərim
159. İdmanın insan həyatı üçün əhəmiyyəti
160. Ölkəmizdə turizm
161. Təhsilin cəmiyyətin inkişafında rolu
162. Jurnalistikanın hansı sahəsi məni daha çox cəlb edir?
163. Xeyriyyəçilik gözəl ənənədir
164. “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub, qayasında bitərdim.” (M.Araz)
165. “Vətənçin yaşayan, vətənçin ölən, Səmimi bir insan nə bəxtiyardır!” (M.Müşfiq)
166. “Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz.” (N.Gəncəvi)
167. “Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim...” (A.Səhhət)
168. “Bilikli adamlar uzağı görər, cahilin zəhməti hədərdir, hədər.” (N.Gəncəvi)
169. “Hər uca rütbədən biliniz fəqət, alimin rütbəsi ucadır əlbət.” (N.Gəncəvi)
170. Kütləvi informasiya vasitələri (televiziya, radio, qəzet və s.) insanların əqidələrinin formalaşmasında böyük təsirə malikdir. Siz bu fikri necə başa düşürsünüz? Bu təsirin müsbət və mənfi tərəflərini nədə görürsünüz? Fikirlərinizi əsaslandırın.
171. İnsanlar fərqli metodlarla öyrənirlər: işləməklə, oxumaqla, dinləməklə və s. Öyrənmək üçün bu yollardan hansı sizin üçün ən yaxşıdır? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.